

سنن الفطرة
Fitrətə
bağlı
sünnələr

Şeyx
Heysəm
Sərhan

"Sünnə" tədris
mərkəzinin rəhbəri

اللغة الأذرية

Azərbaycan dili

Tərcümə edən:
İlqar Eyvazoğlu

Allahın insanları yaratdığı və onların ən gözəl formada və ən mükəmməl surətdə olmasını üstün tutduğu təbiətlə vəsf olunan əlaqə.

Peyğəmbər ﷺ buyurub:

“Beş şey fitrətdəndir. Sünnət etmək, qasığı qırmaq, dırnaqları kəsmək, qoltuqaltı tükləri yolmaq və bığları qısaltmaq.” (Buxari/6297 – Muslim/257)

Fitrətdən olan xüsusiyyətlər:

- (İshihdəd)Dəmirle qırınmaq. Bu qasığın qırılmasıdır. Buna ülgüc və cilet kimi dəmirlərdən istifadə olunduğuna görə belə ad verilib. Eləcə də müasir təmizləyicilərlə tərəş olmadan da təmizlənmək olar.
- (Xitən) Sünnət. Bu, kişilərə vacibdir. Doğumun yeddinci günündə olması müstəhəbdir. Çünki belə olduqda daha tez sağalır və uşaq mükəmməl böyüyür.
- Bığları kəsib qısaltmaq. Qısaltmaq deyiləndə təmiz və gözəl olması üçün eləcə də kafirlərə müxalif olmaq üçün çox qısaltmaq nəzərdə tutulur.
- Dırnaqları kəsmək. Bu da onları gözəlləşdirir və altında yığılan kirləri təmizləyir.

- Qoltuqaltı tükləri yolmaq. Yəni orada bitən tükləri almaq. Onu yolmaq, qırmaq və ya başqa üsullarla almaq sünnətdir. Çünki onu almaq təmizliyə və pis qoxuların aradan getməsinə səbəb olur.

Bu beş xüsusiyyətlərə əlavə olaraq, saqqalı uzatmaq, misvak istifadə etmək, buruna su çəkib (içini təmizləmək), ağzı yaxalamaq, əlləri oynaqlarıyla (birlikdə ovxalayaraq) yumaq; yəni barmaqların üzərində olan düyünləri yumaq (çünki ora kir toplanır) və (ayaqyolunda) su ilə yuyunmaq da bura daxildir.

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu ﷺ belə buyurdu:

On şey fitrətdəndir:

1. Bıqları qısaltmaq
2. Saqqalı uzatmaq
3. Misvak istifadə etmək
4. Buruna su çəkib (içini təmizləmək)
5. Dırnaqları kəsmək
6. Əlləri oynaqlarıyla (birlikdə ovxalayaraq) yumaq
7. Qoltuqaltı tükləri yolmaq
8. Qasıq qırmaq
9. (ayaqyolunda) su ilə yuyunmaq Yəni: ön və arxa ifrazat yerlərini su ilə yumaq
10. Ağzı yaxalamaq

(Muslim/261)